



Mürsel İrəvanlı,

Yazıcı-publisist,

M. Qorki adına

Beynəlxalq

mükafat laureati

Gəncə şəhəri

Cıskinlı bir payız sehəri dün-yaya gəlmişdi, ayazlı, şaxtalı bir qış günü hayatı virdalasdı. Gəlli-sindən çox az adam xəbər tut-muşdu, gedisi ilə bütün bir məm-ləkəti qəmə batırı.

Bu gün onun yoxluğundan 26 ildən artıq vaxt keçir. Ancaq səsi, mahnıları ekran-efirdən, adı dili-dərden düşmür. Özü də təkəcə Azərbaycanda yox.

Türkiyədə taxminən dörd il öncə gənc bir türk jurnalisti ilə tanış olmuşdum. TRT-nin «Xəbər» programının reportoru olan Zeynəb adlı bu xanım söhbət əsnasında Türk Cümhuriyyətində çox sevilən azəri sənətçilərinin adalarını çəkmışdı. Haqq dünyasında olan həmin üç sənətçinin sırasında xalq artisti Şövkət Ələkbərova da vardi.

«Ya mən, ya səhnə!»

Şövkət Ələkbərova «gəlimli-gedimli, son ucu ölümlü» dünyada 71 il qonaq oldu. Sənətə gelişmiş olsa da, sənət yollarında irə-liləyişi maneələrsiz, problemlər-siz ötüşmədi. Musiqi təhsili yox idi, əvəzində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Hüseyn-qulu Sarabski kimi dahi sənətkarların sənət məktəbindən keçmişdi. İlk müğəm dərslərini Üzeyir bəyin dayısı Ağalar bəy Oliverdi-

Şayiərlinsə arası kə-silmək bilmirdi. Dedi-qodular cütlüyüün şəxsi münasibətində də özünü büruzə verirdi.

Xanımı barədə eşitdiyi növbəti şayiədən sonra

İsmayıllı Abdullayev «səhnədə olduğuna görə, sənin haqqında həmişə pis düşüncəklər. Ya mən, ya da səhnə» deyə onun qarşısında qəti tə-ləb qoyur. Şövkət xanım səhnəni ailə hayatından üstün tutur. Bir gün iş-dən qayıdan İsmayıllı Abdullayev xanımını evdə görmür. Soruşanda anası deyir ki, Mərkəzi Komitədən maşın gəlmişdi, bütün musiqiçiləri təcili yiğib qastrola apardılar. Birbaşa konsert proqramının verildiyi rayona yollanır. Rayon mədəniyyət evinin qarşısında tarzən Həbib Bayramovla qarşılaşır. Şövkətin yerini soruşur, ikilikdə qrim otağına gəlirlər. Otaqda Şövkət xanım-dan başqa, Sara Qədimova, Tükərban İsmayılova və başqaları da varmış. Üzünü xanımına tutraqlı, «Şövkət, axı sənə dedim ki, ya mən, ya da səhnə. Məni eşit-mədin, biz ayrılrıq» deyir və ca-

beyovdan almışdı. Buna baxmayaraq, Azərbaycan musiqi sənətinə öz möhürü-nü basdırı bir vaxtda musiqi təhsili olmadığını bəhanə getirə-rək, ölkənin ən ali musiqi ocağı olan Konservatoriyada dərs demək isteyinin qarşısına sədd çəkdi-

lər. Digər arzu-istəklərini də bu cür, elə beşikdəcə boğurdular. Hər şeyi ürəyinə salaraq, dözür, xanım-xatinligini qoruyub saxlayırdı. Vəfatından sonra da personasına qarşı haqsızlıqlar davam etdi. Vaxtılı yaşadığı binaya xatır lövhəsinin vurulması Mədəniyyət Nazirliyinə, meriyaya say-

İsmayıllı Abdullayevin Radio Komitəsində direktor işlədiyi vaxt ılımiş. Bir axşam ikillikdə tanışlaşdan birinin təşkil etdiyi ziyafətə, restorana gedirlər. İsmayıllı müəlli-min sağ tərəfində hərb formada bir zabit oturubmuş. Söhbetləri alınır. Sözarası həmin zabit bu tənişliği davam etdirmək fikrində olduğunu və bu məqsədlə də onları özünün toy məclisinə dəvət edəcəyini bildirir. Sonra da qürur ve fəxıl gələcək xanımının adını da çəkir - Şövkət Ələkbərova. Zabitin dilindən çıxan bu söz hər iki-sini tutur. Bir anlığa İsmayıllı müəlli-min qəzəbli baxışları xanımına zillenir. Ancaq nazərləri həyat yoldaşının baxışları ilə rastlaşar-kən gözlərindəki qıçılcımlar da sönür. Öz-özlüyündə kiminsə

vab gözləmədən otaqdan çıxır. Nə xanımının yaz buluduna bənzər gözleri, nə də ki, sənətçilərin məsləhətləri onu fikrindən döndə-rə bilmir.

İkinci nigahı da ugursuz olur

«Səhnə həyatı çox təhlükəli olur, səhnədə olan insanların hə-yatı daim şayiələrlə müşayiət edilir» desə də, vurğunu olduğu bu həyatdan ayrılmağı ağlına belə gətirmirdi. Bəlkə də elə buna görə, təkrar izdivaca girməyə tələsmirdi. Tekcə onu ve səsini deyil, səhne fəaliyyətini də sevəcək biri ile ailə həyatı qurmağı arzulayırdı. Bu cür insan isə yalnız onun daxil olduğu sənət dünyasının içərisində ola bilərdi və belə

Amerikahları lal edən gözəllik

Atalar «her şey üçəcən» desə də, ilk ve ikinci oxu daşa dəyən Şövkət xanım ailə həyatında bəxtini bir daha sinamaqdan vaz keçir. Ömrünü sənətin və Lətif Səfərovdan olan övladları Hatellaya Bəşirə həsr edir. Ancaq ailə həyatında oxu daşa dəyən Şövkət xanımın övlad saridian da bəxti gətirmir. 1992-ci ildə sənətçinin qızı dünyasını dəyişir. Qızının vaxtsız vəfatı Şövkət xanımı da mənən öldürür. Oğlunu təzə ev-ləndirmiştir. Oğul nəvəsini görmək arzusu ilə yaşayır. Bir yan-dan da şəkər aman vermir. «Nəvəmi görmeyince, bu dünyadan köçməyəcəm» deyə Əzrayı-

Tale ona yar olmadı, bir dərdi-səri oldu



sız-hesabsız zənglər, xahiş-minnetin sayəsində gerçəkləşdi.

Ancaq məqsədimiz heç də Şövkət xanımın üzləşdiyi haqsızlıqlardan söz açmaq yox, təkcə adı deyil, (Şövkət – xanım-xatin mənasını verir) özü də musiqi səhnəmizin ən xanım-xatin müğənnilərindən olan bu sənətkarın dünyaya gəldiyi zaman kəsiyində onun ru-hunu yad etməkdir.

İlk nigahdan bəxti gə-tirməmişdi. Sənət aləmin-dəki söz-söhbət, dedi-qodular, həyat yoldaşının qış-qanlılığı bu izdivacın bə-novşə ömrü yaşaması ilə nəticələnməmişdi. Sənətçinin birinci həyat yoldaşı ix-tisasca cərrah idi. İkinci Ga-han Savaşının iştirakçısı olan İsmayıllı Abdullayev (tanınmış hüquq müdafi-çisi Arzu Abdullayevanın atası) dəvəti hərbçi cərrah kimi başa vurmuşdu. Olu-duqça qısqancı idi. Gənc, yaraşıqlı və məşhur müğənni olan zövcəsi barəde gəzən söz-söhbətlər onun da qulağına çatırdı. Bəzən özləri də bu şayiələrin canlı şahidlərinə çevrilirdilər. Xanımından dedi-qodulara son qoymaq üçün dəfələrlə sənətini atmağı tələb etə də, gənc qadın razılaşmırı.

Şövkət xanımın adından istifadə etdiyi gümanına gəlir və zabiti sorğu-sualı tutur. Yalançı Şövkət-in boy-buxunu, geyimi, saç düzümü ilə maraqlanır və məlum olur ki, radioda xorda oxuyan bir qadın özünü Şövkət Ələkbərova kimi təqdim edib. Üstünü vurmur. Yalnız məclis dağılan zaman tə-nişliğin əvvəlində «xanımimdır» deyə təqdim etdiyi qadın barədə zabitə etrafı məlumat verir...

Şayiərlinsə arası kəsilmək bilmirdi. Dedi-qodular cütlüyüün şəxsi münasibətində də özünü büruzə verirdi. Xanımı barədə eşitdiyi növbəti şayiədən sonra İsmayıllı Abdullayev «səhnədə olduğuna görə, sənin haqqında həmişə pis düşüncəklər. Ya mən, ya da səhnə» deyə onun qarşısında qəti tələb qoyur. Şövkət xanım səhnəni ailə hayatından üstün tutur. Bir gün işdən qayıdan İsmayıllı Abdullayev xanımını evdə görmür. Soruşanda anası deyir ki, Mərkəzi Komitədən maşın gəlmişdi, bütün musiqiçiləri təcili yiğib qastrola apardılar. Birbaşa konsert proqramının verildiyi rayona yollanır. Rayon mədəniyyət evinin qarşısında tarzən Həbib Bayramovla qarşılaşır. Şövkətin yerini soruşur, ikilikdə qrim otağına gəlirlər. Otaqda Şövkət xanım-dan başqa, Sara Qədimova, Tükərban İsmayılova və başqaları da varmış. Üzünü xanımına tutraqlı, «Şövkət, axı sənə dedim ki, ya mən, ya da səhnə. Məni eşit-mədin, biz ayrılrıq» deyir və ca-

bir insan vardi, rejissor Lətif Səfərov.

Beləcə, barmaqla sayılıcaq qədər olan sənət cütlüklerinin sırasına daha bir ailənin adı əlavə olunur. Şövkət xanım özünü xoşbəxt sanırdı. Tanrı qarşısına onu və sənətini sevən bir insan çıxarımdı. İllə öncəsi atası Feyzulla kişinin evindən tar-qaval, mahni səsi əşkik olmadığı kimi, rejissor-müğənni cütlüyüün evindən də sənət söhbətləri əşkik olmurdı. «Qızmar günəş altında», «Leyli və Məcnun» filmlərinin yaradıcısı olan rejissor arabir xanımına zərafatla «gəlsənə, kinoda da özünü sınavasən» deyirdi. «Bəxtiyar» filminin çəkilişləri başlıqdarda rejissor xanımını müğənni ki-mi əməkdaşlığı dəvət edir. Və «Bəxtiyar» sənətkar ər-arvadın birgə əməkdaşlıqlarının ilk bəhrəsi olur.

Ancaq sənətdə ard-arda uğurlara imza atan Şövkət Ələkbərovanın bu nigahdan da bəxti gətirmir. Lətif Səfərov personasi-na qarşı hökm süren haqsızlıqlara duruş gətirmir və intihar edir. Vəfatından sonra bəziləri rejissorun intiharını allədaxılı ziddiyet-lərə bağlaşalar da, mərhəmən yazdıgı vida məktubu bu ittiham-ları alt-üst edir. İllər sonrası akt-yor Nodar Şaşıqoğlunun «Lətif özünü öldürməyə məcbur etdi-ler» deməsi də müğənninin ünvanına səslendirilən ittihamlarının əsəsiz olduğunu bir dərbi etdi.

la çilingağac oynayır. Nəvəsi dünyaya gələnə kimi bir neçə dəfə müayinə, müalicə olunur. Elə körpə Şövkətin dünyaya gəlmiş xəberini də sanatoriyada eşidir. Tez xəstəxanaya, gəlinin zəng vurub təbrik, edir. Sonra da körpəyə Şövkət adını verməyi məsləhət görür. Və bu məsləhətin gəlinin xətrinə dəyəcəyindən ehtiyat edərək, teləm-tələsik əlavə edir ki, «öz adı olduğu üçün demirəm. Şövkət adının menası qos-paja deməkdir». Sanatoriyada ol-duğu müddətdə bir daha bu söhbətin üstüne qayıtmır. Həç körpənin adının qoyulub, qoyulmaması ilə də maraqlanır. Evə geldiyi gün isə gəlinindən körpənin doğum şəhadətnaməsini isteyir. İstəyinə əməl edildiyini gördükde isə uşaq kimi sevinir və «soyadını da Ələkbərova yazdırıñ lap yaxşı oları» deməkdən özünü saxlaya bilmir.

Bu gün çoxları Şövkət xanımın səsinin Tanrı vergisi olduğunu deyirlər. Gəlini Gülnarə xanımsa müğənninin təkəcə səsinin deyil, gözəlliyinin də Tanrı payı olduğunu söyləyir. Deyir ki, uşaq-lıqdan səhnədə gördüyüm Şövkət xanımın gözəlliyi barədə müxtəlif söz-söhbət eşitmədim. Eşitmədim ki, o gözəl görünmək üçün guya müxtəlif kremlər, maskalar-dan istifadə edir. Ancaq bu ocağın gəlini olduqdan sonra yanıldığımı anladım. Hətta ilk günlər ona gizlিচə göz də qoyurdum. Amerikadan qonaqlarımız gələcəkdi. Hər cür hazırlıq görmüştük. Şövkət xanım məşqədə olduğundan qonaqları həyat yoldaşımıla mən qarışlamalı oldum. O, evə geləndə qonaqlar masə arkasında oturub söhbət edirdilər. Ayağını qonaq otağına basar-basmaz məclisde-kilər hamısı bir nəfər kimi ayağa qalxdılar. Ortaya lal sükut çökdü. Şövkət xanım sıfetində təbəssüm nə baş verdiyini anlamadan qonaqlara baxır, onlarsa gözlərinin müğənnindən çəkmirdilər. Handan-hana amerikalı qonaqlardan biri dilləndi. Bu lal sükutun və heyran baxışların mənasını yalnız onun «kralıça» deməsindən sonra anlaya bildik. Şövkət xanım öz gözəlliyi ilə okeanın o tayından gələn qonaqları əməlli-başlı hey-retləndirmiştir...